

Lentaz-in ve Tərxis Olummuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan "Şəhid əmanəti" layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə səhəbət edirik. Layihəmizin növbəti yazısı şəhid Milli Qəhrəmanımız Səfiyar Behbudova həsr olunub.

Behbudov Səfiyar Abuzər oğlu 1967-ci il iyunun 18-də Bərdə rayonunun Mollalı kəndində anadan olub. 1984-cü ilde 6 saylı Bərdə şəhər orta məktəbini bitirdikdən sonra sovet ordusuna sıralarına hərbi xidmətə çağırılır. Ordudan tərxis olunduqdan sonra zabitlik kursunu kiçik leytenant rütbesi ilə bitiren Səfiyar, 1988-ci il Milli Azadlıq Hərəkatının feal iştirakçılarından olur. Bərdədə "Soy" Demokratik Gənclər Təşkilatını yaradaraq gəncləri öz etrafında toplayır. Xocalı soyqırımdan bir həftə sonra isə Bərdə özünü müdafiə batalyonunda bölmə komandiri təyin edilir.

1992-ci il mart ayının 11-də Qaraqaya deyilən yerdə düşmənin böyük qüvvəsilə ağır döyüşə girirlər. Ermənilər Səfiyari yaralı vəziyyətdə əsir götürürler. 10 günlük əsirlilik həyatında olmazın işgəncələrə məruz qalan döyüşümüz düşmənə heç bir sərr vermediyi üçün ayaqlarını məftilə bağlayaraq, üzərinə neft töküb, yandırırlar.

Gənc zabitin yanmış cəsədi 1992-ci il martın 21-de Ağdam Rayon Miliş şöbəsinin köməkliyi ilə geri alınır.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 sayılı Fərmani ilə Behbudov Səfiyar Abuzər oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Bacı

Müharibəyə kişilər gedir, düşmenlə üz-üzə, göz-göze gelən, döyüşüb, vuruşub qan tökən də onlar olur. Vətənin yumşaq torpağını özərinə son mənzil edənlər də yene kişilər, vətən oğulları olurlar. Yaradılış etibarı ilə əsasən arxa cəbhəni təmsil edən, oranın aylıq-sayıq esgerinə çevrilən, ocaq başını səngər edənlər isə analar, bacılar, qızlardır. Bu gənə qədər tanış olduğum şəhid ailələrində ilk və en dözləməz göz yaşları şəhid bacılarının gözlərində axıb.

Qarabağ müharibəsi isə yüzlərle qızı, gelini yası etdi. Qızlarımız əre gedib, duvaq taxmadılar, oğluşaq sahibi olmadı. Əre gedenlərimiz isə saçlarının birini ağ, o birini qara hördülər. Toyda-düyündə qol qaldırıb oynamadılar. Xinalan-

madılar, allı-güllü paltarlar geyinmək onların nəsibi olmadı. Şəhid bacıları tanıyıram ki, heç vaxt qara paltaridan çıxmadi. Həmişə o ada, o zirvəyə olan hörmət hissini azalmasına imkan vermədi. Onlar mərdliklə, mətanətlə, namusla öz-

yanmazdı. Həmişə nəsə axtarış tapır, özünü tapıntısına həsr edirdi. Bəzən günlərlə bir maketin hazırlanması üçün əlləşib, vuruşardı. Yadına gelir, hardansa qurğuşun tapmışdı, həmin qurğuşundan Koğlunun büstünü hazırladı.

Deyirdi ki, mən heç vaxt rus təhsili ilə almayacağam, Ali təhsilimi Türkiyədə, ya da başqa bir məsələnən olğusunda alacam. Dediyiñi də elədi, bizim hamımız ali təhsil alsaq da, o, universitetə sənəd vermədi. Halbuki artıq onun vaxtı ötdürdü.

"Əsir düşdü... yandırıb, səsini yazmışdılар lenta..."

lərini, həyatlarını, ömürlərini qardaşlarının son gününə, faciəvi təleyinə, şəhidlik möqamına qurban verdilər.

Qarışında əyləşən, gözləri, baxışları uzaq-uzaq illərdən kədərlə xəberlər getirən Naiba Behbudova da şəhid bacısıdır. Özündən on yaş balaca qardaşı Səfiyar Behbudova ən gözəl yaşında, gəncliyinin ən gözəl dövründə torpağı tapşırıb.

Səfiyarın Qarabağa yollanması, vətən üçün etdiyi fədakarlıqlar nə qədər qürurverici olsa da, ömrünün 24-cü ilində düşmən tərəfindən əsir götürülərək işgəncələrə məruz qalaraq şəhid olması bir o qədər də qəlb göynədəndir.

Rəssam

Altı uşaqlı ailədə böyükən Səfiyar orta məktəb dövründən rəssamlığa meyl edir. Xüsusile de tərxiş şəxsiyyətlərin Nizaminin, Nəsiminin, Koroğlunun, Babəkin portretlərini çəkməyi çox sevəmiş. Orta məktəbi bitirdikdən sonra isə hərbi xidmetini yerinə yetirmək üçün Macaristana yollanır. Xidmetini başa vurub vətənə qayıdanda artıq ölkədə də siyasi vəziyyət pisləşməyə, gələcəyin ağır, məşəq-qətli sınaqlarının yaxınlaşmasından xəbər verirdi. Səfiyar baş vərənlərə bigənə qala bilmir. Azadlıq hərəkatına birinci qoşulan adamlardan olur. Naibə xanım, Səfiyari azadlığa, ordan da qanlı döyüşlərə aparan illərdən bir az əvvələ, uşaqlığına qayıdır.

Uşaqlıqdan çox qaynar, çılğın idi. Hər şeylə maraqlanır, bilmədiklərini inadla öyrənməye çalışır. Ucalığı, xəyallar qurmayı çox sevirdi. İcad etməyi, quraşdırmağı xoşlayırdı. Hələ yeniyetmə vaxtlarından deyirdi ki, elə bir aparat keşf edəcəm ki, onun vəsiti ilə havaya qanadlanan bilim. Öyrənib bilmək üçün suallar verməkdən yorulmazdı. Hissiyatı çox güclü idi. Otuz il sonra nə baş verəcək hamisini deyirdi. İndi baxıram ki, onun dediklərinin çox baş verib. Əsgərlik yaşına çatmışdı, amma inadından dönmürdü. Gedirdi cürbəcür aparatlar tapıb gətirir, onların üzərində işləyirdi. Deyirdi mənsizə sübut edəcəm ki, insan da uça bilər. Yəni heç vaxt boş da-

GROUP



Həmişə atam işə gedəndə ona tapşırırdı ki, mənə gil gətir. Sonra həmin gildən heykəller düzəldib ocaqda bişirirdi. Çəkdiyi rəsmlər, hazırladığı heykəller üçün mütləq araşdırımlar edər, şəxsiyyətlərin həyatını, onların yaşadıği dövrü öyrənərdi.

Uçuş

Dövrün ən qaranlıq dönenləriనə tuş gelən Səfiyar təessüf ki, nə rəssam, nə de heykəltərə ola bilir. O, ölkədə baş verən hadisələrə bigənə qala bilmir. Uçmaqla bağlı arzu və istəklərini, qanadları ilə birlikdə hardasa evlərinin, həyətlərinin bir künçündə gizlədir, unutmağa çalışır. Həyatının ən ağır, ən gedər gəlməz uçuşları üçün məşqələr edir. "Soy" adlı demokratik gənclər təşkilatını yaradır. Həmin ərefələrdə ölkədəki vəziyyət daha da pisləşir, düşmən yaşamağa, xoş gün görməyə imkan vermir. Səfiyar cəbhəyə getməyə, qanlı döyüşlərde iştirak etməyə başlayır. Qanad taxib uçmaq istədiyi günlər geridə qalsa da, ruhi uçus onu düz şəhidlik mərtəbəsinə, ebedi ruhlar aləminə qədər aparıb çıxıar.

Naibə xanım deyir ki, qardaşının müharibədən kəndən qalması mümkünsüz idi:

Səfiyar müharibəyə getməyə bilməzdii. O, hələ uşaqlıqdan vətənpərvər ruhda böyüyürdü. Yادına gelir, Səfiyar azadlıq hərəkatına qoşulanda hamı ona gülürdü, qohumlarımız, dayılarım deyirdilər ki, el çək bu işlərdən. Hamı onu danlayırdı. Elə olanda həftələrlə yoxa çıxır, heç kimə görünmürdü.

Xocalı

Beləliklə, orta məktəbi əla qiyamətlərə bitiren, gözəl el və düşüncə qabiliyyəti olan Səfiyar mühərribə başlanan kimi ilk silah götürənlərdən, cəbhəyə yollananlardan olur. Aile üzvləri onun gəncliyini, arzularını nəzərə alıb, ona öyündən etməyə çalışalar da heç ne hasil olmur. Səfiyar vətənin ən ağır zamanında, Xocalının işğalından dərhal sonra cəbhəyə yollanır. Naibə xanım qardaşının qərar verdiyi o tarixi anı xatırlayırlar:

Xocalının işğalı onu çox sarsılmışdı. Onsu da xeyli narahat, təlatümlü xarakteri vardı. Amma bu hadisə onu daha da təsirləndirdi. Bir gün eve gəlib bizim hamımızı bir otağa yiğib, dedi: "Xocalıdan sonra bizim yaşamaq haqqımız yoxdur. Men daha belə yaşaya bilmərəm". Elə o gecədən sonra cəbhəyə yollandı. Şuşa, Laçın, Tərtər, Ağdərə hamisini gezirdi, döyüslərdə iştirak edir. Çox vaxtı biz onun harda olduğundan xəbər tuta bilmirdik. Bəzən gecə ilə gəlib patalarını yurdurdar, ertəsi gün də geri qayırdı. Ancaq sonradan Bərdə özünü müdafiə batalyonu yaradıldı. Səfiyar batalyonda "vzvod" komandiri təyin olundu. Maraqlı o idil ki, o qədər qan-qadanın, ağrının içərisində Səfiyar həm döyüşür, həm də rəssamlıq edirdi. Batalyonu bütünlükə rəsmələri ilə bəzəmişdi. Batalyonda Səfiyara "Mixaylo" ləqəbi vermişdilər.



Əvvəli 12-ci səhifədə...

Səfiyərin anası bütün analar kimi oğlunu müharibəyə yollamaq, onu itirmək istəmir. Onun üçün elçi, gedib nişan taxmağı arzulayır. Bu barədə Səfiyə deyəndə razılaşır. Mühəribədir, heç kimin qızını bədbəxt eleməyək deyir. Sonra anasının əlinə iki qumbara tutuzdurub deyir: qızlarını hara yola salırsan, sal, mən sənə heç nə deyə bilmerəm. Amma özün qal ocağının başında, evi boş qoyma. Düşmən gələsə, bu qumbaraları at, qorxma. Amma mən sənə eminliklə deyirəm ki, Bərdəyə düşmən ayağı dəyməyəcək.

Ana

Naibə xanım əziyyətlə qardaşı ile son görüşlərdən birini yada salır. Səfiyərin müharibənin ən çətin dövrlərində əsgerləri öz evlərinə getirməsi, onları yedirib içirib yola salması, onlara həm vətən oğlu kimi, həm də belə də bir saatdan sonra şəhid olub torpağa tapşırılaq qəhrəman kimi yanaşması Naibə xanımı yenidən dillendirir.

Evimizə gətirdiyi əsgerlərin çox Bərdəli deyildi. Onların içərisində Bakıdan gələn, meyxana deməyi bacaran bir oğlan da vardi. Bize gəlib gedəndən bir neçə gün sonra o, oğlan şəhid oldu. Onun ölməməne çox sarsıldı. Dedi, o gündü bakılı uşağın meyiti gəldi, heç toyu da olmamışdı. Belə belə hadisələrə onu müharibədən qopmağa, cəbhədən aralaşmağa qoymadı. Biz bilirdik ki, o, geri qayıtməq fikrindən çox uzaqdı. Bir gün də özümüz bu fikrimizi qətiləşdirdi.

Son dəfə evə gələndə bizim həmimizlə görüşdü. Dedi, mən qadın kimi başına ləçək bağlayıb burda otura bilmərəm. Qardaşım onu qorxutmaq istədi. Dedi, sən düşmənlər esir götürəcək, tükə-tükə doğrayacaq, yandıracaqlar. Devidiklərimizin heç biri ona kar eləmedi. Dedi məni tikələyəcəklər deyə torpaq əldən getməli, vətən işğal olunmalıdır? Hami öz canını götürüb, qaçıb gizlənməlidir! Yادında gəlir onda anam ağladı, başqa otağa keçib piçılı ilə dedi: Elə bil mənimlə həmişəlik vidalaşmağa gəlib. Otağa anamdan xəbərsiz gərin Səfiyar, onun üzündən öpdü, qolundan yapışdır yenidən otağa

getirdi. Dedi, ana, sən elə bil bu dünyaya üç oğul yox, iki oğul gətirmişən. "Mən bu gündən bu ailəyə aid yox, bu vətənə, bu torpağa aidəm. Siz üç rəngli bayraqa bürüñüb getmeyin nə demək olduğunu heç vaxt bilə bilməzsınız. Ölənə qədər hərbi forməni əynimdən çıxartmaram."

Səfiyar sözə yox, əməldə qəhrəman idi. Düşündüyü və dediyi sözlərin məsuliyyətini hiss edir, qarşıda onu amansız günlərin gözlədiyini də duyurdu. Lakin heç nəyə və heç kimə baxmayaraq evlərindəki ailə üzvləri ilə saqlaşdırıb evdən çıxır. Hükum başlanır. İlk əməliyyatlar uğurla həyata keçirilir, Səfiyar mühəsirəni yararaq digər döyüş yoldaşlarını mühəsirədən xilas edir. Lakin döyüşə-döyüşə Əsgərəna qədər gedib çıxır və elə orda düşmən tərəfindən əsir götürülür. Döyüşə getməzdən əvvəl isə hamiya bərk-bərk bir məsələ barədə tapşırır. "Əsir düşsəm, məni heç nəyə dəyişməyin".

Yuxu

Naibə xanım bütün bunları danişır, qardaşına verilən işgəncələrdən ailənin və özünün xəbərdar olduğu hissələri nəql edəndə səsi qırılır, gözlərində yaş damcıları görənər. Bayaqdan əsl mətanət, dözüm nümayiş etdirən bacı qəlbini bu məqamı nəql etmeye dözmür. Amma özünü elə alıb qardaşının tarix yazdığı həm də tarixə qovuşduğu günləri xatırlayırlar.

Səfiyəri huşsuz halda əsir götürüdürlər. Gündələr ona əziyyət, işgəncə vermişdilər. İşgəncə vərəndə səsini ləntə yazardıb sonra ratsiya vasitəsi ilə bizimkilərlə eşitdirilmişlər. Bizimkilər, qohum-eqrəba düz on gün onun sağ qayıdacağına ümidi etdik. Səfiyərin ölümündən bir neçə gün önce anam çox narahat oldu. Bir səhər anam yuxudan ayılıb dedi ki, Səfiyərin başında bədbəxtlik var. Ona təselli verməyə, ovutmağa çalışdıq. Dedi, məni aldatmayın, gecə yuxu görmüşəm. Yuxuda gördüm ki, evin bir küçündə kimse ağlayır, ona yaxınlaşanda gördüm atanız xisin-xisin ağlayır. Səbəbin sorusunda qaçıb Səfiyərin otağına girib yox oldu. Atanız nə isə əyan olub.

O gündən sonra Səfiyərin axtarışları yenə də davam edir. Əsgər yoldaşları, qohumları bütün xəstəxanaları, meyitxanaları əldən ayaqdan salırlar. Amma axşam düşəndə hamı ümidsizcəsinə, bir-birinin üzünə baxmaqdən çəkinə çəkinə dağlılışib gedir. Səfiyərlə əsir düşənlərin hamısının cənəzəsi gəlib çıxsı da, ondan heç bir xəbər çıxmır. Bir neçə gün sonra ailənin gözü yollardan yığılır. İgid vətən oğlunun nəsi düşməndən təhvil almır, doğuldugu evə getirilir. Naibə xanım danışmaqdə çətinlik çəkir, səsi qırılır, amma qar-

daşının başına getirilənləri ürəyində saxlamağa da çətinlik çəkir. Dərd, qüssə ürəyinə ağırlıq edir, ağırlıqladan xilas olun yaxa qurtarmaq üçün söhbətinə davam edir.

Ucalıq

Axtarışlar ara verəndə sonra bize xəbər geldi ki, Səfiyəri getirirlər. Biz bilmirdik o sağıdır, yaralıdır, ya ölü. Son ana qədər bize nə-



se deməyə heç kirn cüret etmedi. Bir o yadına gelir ki, həyətimizin qapıları taybatəy açıldı, tacili yardım maşını həyətə girdi. Ona qədər mətanətə dayanan qardaşım hökəktü ilə ağladı. Onda biz bildik ki, Səfiyar artıq yoxdur. Qardaşım səsini, o anları bu günde qədər də unuda bilmirəm. Ermənilər ona işgəncə verərək, yandıraraq öldürmüdürlər. Biz onun nəşini



təhvıl alanda cəsədinin üstündəki işgəncə izlərini, ayaqlarına sarınan dəmir məftilleri də öz gözərləmizlə gördük. Halbuki biz onun sağ qayıdacağına gözləyirdik. Fikirleştirdik ki, müharibədən gələcək, toy edəcəyik. Hərədən fikirleşirəm ki, heç olmasa bir nişanlısı olardı, nişanlı olmağın şirinliyini yaşayardı Səfiyar. İndi incəsənətə, rəsmilə bağlı nə görürəmə, onu xatırlayıram. Fikirleşirəm ki, Səfiyar sağ olsaydı bəlkə də yaxşı bir

rəssam, ixtriacı, alim olardı.

Söhbətimizin sonunda Naibə xanım qardaşı ilə bağlı maraqlı bir xatirəni də nəql edir. Hələ gənclik illerindən yaxşı dostluq etməyi bacaran bu çılgın xasiyyəti oğlanın yaxşı, savadlı, dünaygörüşü geniş olan dostları olub. Cəbə bölgəsinə getməzdən əvvəl dostları ilə vədələşib bir çox tarixi hadisələrin, görüşlərin baş tutduğu yerlərdə görüş keçirəmiş. Belə görüşlərdən biri də Suqovuşanda olub. O vaxt Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları 1991-ci il mayın 27-dən 28-nə keçən gecəni Kürle Arazın qovuşduğu yerde keçirməyi qərara alırlar. Həmin ilk görüşdə tonqal çatıllır və dostlar iki çayın qovuşduğu nöqtədə bitmiş nəhəng ağaçın altında toplışırlar. Onların içərisində Qabil müəllim (Qabil Abbasoğlu - S.Ə.) də olur. Səfiyar dostlarından xahiş edir ki, həre cibində olan bir əşya ni çıxarsın, ağaçın altında basdırıq. Dostlarının hərəsi ortaya bir əşya qoyur. Qabil müəllimin cibindən qələm, Səfiyərindən isə patron çıxır. Söz verdikləri kimi, əşyaları bir selofana büküb, ağaçın altında basdırırlar. Elə həmin ağaçın altında dostlar bir-birlərinə söz verirlər ki, hər il eyni gündə, eyni saatda həmin ağaçın altında yığışınlar. Bu vədələşmədən bir neçə ay sonra Səfiyar şəhid olur...

Naibə xanım sözlərinin ardını tesəlli ilə bitirir:

Səfiyar gülə ilə ucaldı, Qabil müəllim də qələmin arxasında getdi. Aradan otuz ilə yaxın vaxt keçir. Bu illər ərzində dostların əmənəti basdırıldıqları həmin yeri su